

# **Beynəlxalq hava hüququnda “hava azadlıqları”-nın anlayışı və nəzəri əsasları**

**Milli Aviasiya Akademiyasının doktorantı**

**Xəlilov Zafiq Zakir oğlu**

**e-mail adres: zafiq@mail.ru**

**Annotasiya**

Məqalədə beynəlxalq hava hüququnda “hava azadlıqları”nın anlayışı ilə bağlı fərqli fikirlər təhlil edilərək daha dolğun anlayışın verilməsi, “hava azadlıqları”nın sayının müəyyən edilməsi və buna müvafiq olaraq onların qruplaşdırılaraq hüquqsunas alımların fikirləri, ümumnəzəri müddəalar və müasir təcrübə əsas götürülməklə yeni hüquqi təsnifatın verilməsi məsələləri araşdırılmışdır.

**Açar sözlər: “hava azadlıqları”, beynəlxalq hava hüququ, təsnifat**

Beynəlxalq hava hüququnda “hava azadlıqları”nın anlayışı ilə bağlı fərqli fikirlər təhlil edilərək daha dolğun anlayışın verilməsi, “hava azadlıqları”nın sayının müəyyən edilməsi və buna müvafiq olaraq onların qruplaşdırılaraq hüquqsunas alımların fikirləri, ümumnəzəri müddəalar və müasir təcrübə əsas götürülməklə yeni hüquqi təsnifatın verilməsi məqalənin əsas məqsədi hesab olunur.

Bu məqsədin yerinə yetirilməsi üçün aşağıdakı vəzifələrin həlli xüsusilə vacibdir:

- “Hava azadlıqları”nın anlayışının beynəlxalq hüquqi müstəvidə təsbiti ilə bağlı fərqli fikirlər təhlil edilərək daha dolğun anlayışın verilməsi;

- Hüquqsunas alımların “hava azadlıqları”nın sayı ilə bağlı fikriləri şərh edilmək şərti ilə onların sayının müəyyən edilməsi;

- “Hava azadlıqları”nın qruplaşdırılaraq hüquqsunas alımların fikirləri, ümumnəzəri müddəalar və müasir təcrübə əsas götürülməklə onlara yeni hüquqi təsnifatın verilməsi;

Aviadaşımalar bazarının hüquqi tənzimlənməsi aviasiya əlaqələri üçün xüsusi əhəmiyyət kəsb edir. Daşima həyata keçirən aviamüəssisə (və ya aviaşirkət) müntəzəm hava daşımalarında daşima hüququ əldə etməklə beynəlxalq hava yollarından səmərəli, effektiv və gəlirlə istifadə edə bilər. Təyin olunmuş daşıyıcının beynəlxalq marşrutların istismarından maksimum kommersiya effekti əldə etməsi üçün digər ölkələrə müxtəlif variantlarla daşima həyata keçirmək imkanı verən kompleks hüquqları olmalıdır. Bu hüquqların kommersiya ilə six əlaqəsi beynəlxalq hava hüququnda kommersiya hüquqları qrupunun formalşamasını şərtləşdirmişdir. İstənilən aviadaşıcı üçün beynəlxalq hava nəqliyyatı bazarına giriş hüququ müvafiq dövlətdən kommersiya hüquqlarının məcmusunun əldə edilməsindən ibarətdir. Onu da mütləq qeyd etməliyik ki, kommersiya hüquqları yalnız müntəzəm hava əlaqələrinə aiddir.

Beynəlxalq hava hüququnda kommersiya hüquqları öz hüquqi təbiətinə görə beynəlxalq daşımaların iqtisadiyyatı ilə birbaşa əlaqədardır. Aviadaşıcı gəlir əldə etmək üçün daşimanın həyata keçirildiyi dövlətin ərazisində sərnişinləri, yüksəkləri və poçtu boşaltmaq və götürmək hüququna malik olmalıdır. Bu baxımdan kommersiya hüquqlarının müxtəlif növlərinə malik olan xarici daşıyıcıların kommersiya fəaliyyəti daşınmanın həyata keçirildiyi dövlətin qanunlarına zidd olmamalıdır.

Hava hüququnda beynəlxalq hava əlaqələrdən müəyyən haqq müqabilində hava gəmisi ilə müəyyənləşdirilmiş marşrut üzrə sərnişinlərin, baqaj və yüklerin, habelə poçt göndərişlərinin kommersiya hüquqlarına uyğun olaraq daşınması daşima hüququ adlanır.

Ümumilikdə kommersiya hüquqları ilə bağlı hüquq ədəbiyyatlarında xüsusən də hüquq lügətlərində müyyən dərəcədə fərqli anlayışlar verilir. Aviasiya ensiklopedik lügətində qeyd olunan terminə belə anlayış verilmişdir: “Hava azadlıqları və ya kommersiya hüquqları - dövlətlərarası hava əlaqələri haqqında müqaviləyə əsasən avianəqliyyat şirkətlərinə verilən sərnişin yük və poçt daşımalarını həyata keçirmək hüququ kimi xarakterizə olunur.” [10] Digər hüquq lügətlərində isə bu termin daha lakonik formada öz əksini tapır: “Hava azadlığı – beynəlxalq uçuşlarda kommersiya hüquqlarıdır.” [11] İqtisadiyyat və hüquq ensiklopedik lügətində də, kommersiya hüquqlarına

verilən tərif xüsusi maraq doğurur: "Beynəlxalq uçuşlarda kommersiya hüquqları dedikdə aviaşirkətlərin ödəniş əsasında sərnişin, yük, baqaj və poçt beynəlxalq aviadaşımalarını həyata keçirmək hüququ başa düşülür." [12] 2010-cu ildə nəşr olunan digər bir lügətdə də, anlayışa verilən tərif diqqətəlayiqdir: "Beynəlxalq uçuşlarda kommersiya hüquqları – hər hansı bir dövlətdə müəyyən olunmuş qaydada qeydiyyatda olan hava gəmisi vasitəsilə öz ərazisi üzərindən ödəniş əsasında xarici aviaşirkətlərin dövlətlər tərəfindən verilən sərnişin, baqaj, yük və poçt daşımalarını həyata keçirmək hüququdur." [13] İlk dəfə Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasında işlənən "hava azadlığı" termini hava məkanında hər hansı bir xarici dövlətin ərazisi üzərindən uçuş aparatları vasitəsilə həyata keçirilən kommersiya fəaliyyətinin hüquqi tənzimlənmə növləri mənasını verir. [14]

Hüquqşunas alim Y.N.Maleyevin redaktorluğu ilə nəşr olunan "Beynəlxalq hava hüququ lügətində isə kommersiya hüquqlarının tərifini belə müəyyən edir: Kommersiya hüquqları dedikdə beynəlxalq uçuşların yerinə yetirilməsi zamanı sərnişin, yük, poçt daşımalarının (bu daşımaların istiqamət və həcmi daxil olmaqla) həyata keçirilməsi başa düşülür. [8]

Hüquqşunas alim V.D.Bordunov isə kommersiya hüquqlarına aşağıdakı qaydada tərif verir: "Bir dövlətin digər dövlətə verdiyi hüquq əsasında, təyin olunmuş daşıyıcıların müəyyənləşdirilmiş beynəlxalq marşrutlarda hava əlaqələri haqqında ikitərəfli razılaşmala müvafiq sərnişin, baqaj və yük daşımalarını yerinə yetirmək hüququna malik olması kommersiya hüququ adlanır." [7] Hesab edirik ki, hüquqşunas alim V.D.Bordunovun verdiyi anlayış digər təriflərə nisbətən terminin anlamını dolğun formada ifadə etmişdir. V.D.Bordunov kommersiya hüquqlarının əsas elementi kimi kommersiya "hava azadlıqları"-nı ön plana çəkir. K.K.Qasanova, D.D.Şalyaqina, A.N.Vileqjanin, A.A.Batalov və digər bir sıra rus hüquqşunas alımların fikirlərini ümumiləşdirək məlum olur ki, icazə verilən kommersiya fəaliyyətinin həcmindən asılı olaraq kommersiya hüquqlarının müxtəlif "hava azadlıqları"na bölünməsi ideyası ön plana çıxır.

Reşat Volkan Günel, Lalə Kaplan, Nazlı Can kimi hüquqşunas alımların və Musa Əlioğlu, Onur Güntürkün kimi iqtisadçıların fikirlərini ümumiləşdirərək qeyd edə bilərik ki, türk hüquq ədəbiyyatında isə "hava azadlıqları" kommersiya xarakterli olub kommersiya hüquqları tərkibində nəzərdən keçirilməyərək ümumilikdə şərh edilir.

Avropa hüquq ədəbiyyatında "hava azadlıqları"-nın tərifi bu şəkildə öz əksini tapmışdır: "Hava azadlıqları" aviasiya liberallaşmasının əhatə dairəsi üzrə razılıqların əldə olunmaması nəticəsində 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının qəbul edilməsi ilə təsbit olunmuş bir ölkənin hava yolları şirkətinin digər ölkənin ərazisinə daxil olmasına və yerə enməsinə imtiyaz verən kommersiya aviasiya hüquqlarının məcmusunu ehtiva edir. [17] Qeyd etməliyik ki, Avropa İttifaqı vahid sərhəd qəbul edildiyindən bu ölkələr öz aralarında "hava azadlıqları"ni tətbiq etmirlər. Bu səbəbdən də Avropa hüquq ədəbiyyatı "hava azadlıqları" termininin tərifini yuxarıda göstərildiyi kimi yalnız 1944-cü il tarixli Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasında təsbit olunan hüquqlar kimi müəyyən edir. Avropa İttifaqına yeni qəbul edilən ölkələr arasında isə bu hüquqlar ikitərəfli qarşılıqlı müqavilələrlə tənzimlənir. Müəyyən keçid dövründən sonra qeyd olunan ölkələr də, vahid sərhədə daxil olurlar. Lakin onu da nəzərə almaq lazımdır ki, dünyanın digər ICAO-ya üzv olan dövlətləri isə bütün "hava azadlıqları"-nı ikitərəfli müqavilələrlə müəyyən edirlər. Təbii ki, bu razılaşmalar iqtisadi, sosial, mədəni və siyasi münasibətlər çərçivəsində bağlanılır.

Qeyd etməliyik ki, bəzi dövlətlərin müvafiq qanunvericilik aktlarında "hava azadlıqları"-nın anlayışı və digər dövlətlərə verilməsi şərtləri də, öz əksini tapır. Məsələn, Qazaxıstan Respublikasının 27 sentyabr 2006-ci il tarixli 927 nömrəli Nəqliyyat Məcəlləsinin "Məcəllədə istifadə olunan əsas anlayışlar" adlı 5.32-ci maddəsində hava azadlığının tərifi bu şəkildə müəyyən olunmuşdur:


"Hava azadlığı - beynəlxalq müntəzəm daşımalarda bir dövlətin digər dövlətə və ya dövlətlərə verdiyi daşımaya hüququ əsasında sərnişin, baqaj, yük və poçt daşımaları üçün öz ərazilərində uçuşların və enmələrin yerinə yetirilməsidir". Bununla yanaşı bu məcəllənin 171.5.-ci maddəsində qeyd olunur ki: Digər dövlətin və ya dövlətlərin təyin olunmuş daşıyıcısına «hava azadlıqları»nın

yəni daşima hüququnun verilməsi şərtləri hava əlaqələri haqqında beynəlxalq müqavilələrlə müəyyən edilir. [9]

Hüquqşunas Bin Çengin fikrincə, “hava azadlıqları” öz-özlüyündə əslində azadlıq kimi deyil məhdudlaşdırma kimi qəbul olunmalıdır. O qeyd edir ki, hər bir azadlıq hava məkanında azadlıq adı verilmiş bir zənciri xatırladır. [4]

Yuxarıda qeyd olunanlardan da aydın olur ki, “hava azadlıqları” və kommersiya hüquqları bir-birinə yaxın mənali hüquqi terminlər olub, müvafiq sahədə sıx bağlı olan məsələləri tənzimləyir. Hüquqi lügətlərin və hüquqşunas alımların verdikləri anlayışa istinad edərək belə bir qənaətə gəlmək olur ki, kommersiya hüquqları daha geniş anlayışdır. Bir çox hüquqşunas alımlar kommersiya hüquqları və “hava azadlıqları”nı sinonim kimi qəbul edirlər. Hesab edirik ki, “hava azadlıqları” daha çox beynəlxalq hava əlaqələri ilə bağlı kommersiya fəaliyyətinin hüquqi tənzimlənmə əsası kimi nəzərdə tutulmalıdır. Yuxarıda nəzərdə tutulan bütün anlayışlardan da görünür ki, “hava azadlıqları”-nın mahiyyəti bilavasitə kommersiya xarakterini ehtiva edir. Bu səbəbdən də, “hava azadlıqları”-ni həm də, kommersiya hüquqlarının praktikada ikitərqli müqavilələr çərçivəsində reallaşdırılma mexanizmi kimi qəbul etmək daha məqsədəmüvafiq olar. Fikrimizcə “hava azadlığı”na veriləcək tərifdə bu azadlıqların hava əlaqələri haqqında hökumətlərarası sazişlərlə müəyyən olunması məsələsi xüsusilə vurgulanmalıdır. Eyni zamanda tərif daxilində sərnişin, baqaj və yük daşımalarının həyata keçirmək hüququ əsas istiqamətverici hissə hesab olunmalıdır. Nəticədə isə tərfin sonluğunda qeyd olunanların aviaşirkətlərin kommersiya fəaliyyəti ilə məşğul olmasına razılıq və ya icazə kimi təsbit olunması daha məqsədəuyğundur. Bu nöqtəyi-nəzərdən hesab edirik ki, “hava azadlığı”na aşağıdakı kimi daha təfərruatlı tərif verilməsi məqsədəmüvafiqdir: “Hava azadlığı” – dövlətlər arasında hava əlaqələri haqqında hökumətlərarası sazişlər əsasında təsbit edilən sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququnu müəyyən edərək aviaşirkətlərin kommersiya fəaliyyəti ilə məşğul olmaq razılığı hesab olunur”

Hava hüququnda məhz neçə “hava azadlığı”nın bu gün mövcudluğu məsələsinə də hər bir hüquqşunas alım özünəməxsus formada yanaşır. Y.D.İlin 4, A.X.Sayidov, V.İ.Baronov, V.A.Batır, V.İ.Lipunov, N.A.Uşakov, Volfanq Q. Vitsum 5, P.N.Bryukov 6, Y.N.Maleyev, Q.P.Jukov, Q.M.Velyaminov, V.N.Qreçuxa, Fəridə xanım Ələkbərova, Dmitri Andriotis, Rüstəm Məmmədov, L.Hüseynov, E.Əliyev, G.Bəşirova 7, A.P.Movçan, K.A.Bekyaşev, İ.İ.Lukaşuk, V.İ.Kuznetsov, İ.N.Qlebov, K.K.Həsənova, D.D.Şalyaqina, A.N.Vileqajanın, Lalə Kaplan, Musa Əlioğlu, Onur Güntürkün 8, V.D.Bordunov, R.V.Günel, Nazlı Can, E.M.Nəcəfov, X.Ə.Axundov, S.İ.Əliyev isə 9 “hava azadlığı”nın mövcudluğunu qeyd edirlər. (sxem 1)



### sxem 1


Qeyd etməliyik ki, biz hələ 2008-ci ildə nəşr olunan məqalədə aviasiya mütəxəssisi E.M.Nəcəfovla birlikdə beynəlxalq hava hüququ nəzəriyyəsində 9 “hava azadlığı”nın mövcudluğunu təsbit etmişik. [2] Burada biz yuxarıda da, adıçəkilən rus hüquqşunas alimi V.D.Bordunovun fikrinə və “Dövlətlərarası hava nəqliyyatının tənzimlənməsi haqqında Təlimata” (Monreal, 2004-cü il, Doc 9626) istinad edirik. Amma son illərdə (2010) nəşr olunan türk hüquqşunas alimi Reşat Volkan Günelin yuxarıda vurğuladığımız “Beynəlxalq aviasiya hüququ” monoqrafiyasında, Aviasiya və Kosmos hüququ komissiyasının İstanbul bürosunun sədri, vəkil Nazlı Canın konfrans çıxışlarının toplusunda, eyni zamanda E.M.Nəcəfov, S.İ.Əliyev, X.Ə.Axundov kimi alımların “Beynəlxalq aviadaşımaların təşkili və texnologiyası” adlı dərsliklərində 9 “hava azadlığı”nın mövcudluğu göstərilmişdir. [1] Zənnimizcə, “hava azadlığı”nın 7 və ya 8 saydan ibarət olduğunu qeyd edən alımlər 8-ci və 9-cu hava azadlıqlarının (yəni kabotaj azadlıqlarının) dövlətin xüsusi səlahiyyəti olması və dövlətin daxili hüdudları ilə məhdudlaşması fikrini əsas tutaraq onları beynəlxalq hava əlaqələri kimi xarakterizə etmirlər. Ancaq mütləq şəkildə vurğulamalıyiq ki, 8 və 9-cu “hava azadlıqları” digər azadlıqlar kimi hökumətlərarası hava əlaqələri haqqında sazişlərlə müəyyən edilərək hava əlaqələrinə aid bütün əsas şərtləri özündə birləşdirir. Yuxarıda “hava azadlığı”na verdiyimiz anlayışa əsaslanaraq vurğulamalıyiq ki, hava əlaqələri haqqında sazişlərdə təsbit edilən sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququ “hava azadlığı”nın əsas mahiyyətini ehtiva edir. Qeyd olunan anlayış çərçivəsində izah etsək sərnişin, baqaj və yük daşımalarını həyata keçirməklə müvafiq aviaşirkət kommersiya fəaliyyəti ilə məşğul olur. Bu gün praktikada reallaşdırılan 8-ci və 9-cu “hava azadlıqları” (yəni kabotaj azadlıqlar) bu terminin anlayışında olan bütün əsas şərtlərə cavab verdiyi üçün hesab edirik ki, nəzəriyyədə də, qeyd olunan azadlıqların olmasını məqsədə uyğun qəbul etmək olar.

Rus hüquqşunas alimi A.A.Batalov “hava azadlıqları”nı özünəməxsus tərzdə belə qruplaşdırır: Tranzit uçuş hüquqları (1-ci və 2-ci “hava azadlığı”); Hava əlaqələri haqqında müqaviləyə əsasən partnyor dövlətlər arasında aviadaşima hüquqları (3-cü və 4-cü “hava azadlıqları”); Hava əlaqələri haqqında müqaviləyə əsasən partnyor dövlətlərlə üçüncü ölkələr

arasında aviadaşima hüquqları (5-ci, 6-cı və 7-ci “hava azadlıqları”); Bununla yanaşı A.A.Batalov bazara giriş üçün digər hüquqları da ayrıca olaraq qeyd edərək sözügedən qruplaşdırılmaya daxil etmir. Hüquqşunas alimin müəyyən etdiyi təsnifatdan da məlum olur ki, o qruplaşdırında 7 “hava azadlığı”nın adını çəkir. [6]

Hüquqşunas alim S.V.Aseyevin “Nəqliyyat hüququ” adlı dərs vəsaitində “hava azadlıqları” ilə bağlı göstərdiyi təsnifat da xüsusi maraq kəsb edir. O, qeyd edir ki, Çikaqo Konvensiyasında müəyyən olunan “kommersiya hüquqları” adlı aviaşirkətlərin kommersiya fəaliyyətinin beynəlxalq-hüquqi tənzimlənməsinin əsasları adətən partnyor dövlətlər arasında bağlanan hava əlaqələri haqqında hökumətlərarası Sazişə əsasən şərti olaraq “hava azadlıqları” kimi bir neçə aşağıdakı kateqoriyalara ayrılır:

- Köməkçi “hava azadlıqları” - üçüncü ölkəyə gedən uçuş marşrutu üzrə yerləşən dövlətlərin ərazisi üzərindən uçuşun təmin edilməsi (1-ci və 2-ci “hava azadlıqları”);
- Əsas “hava azadlıqları” - partnyor dövlətlər arasında müqaviləyə əsasən daşımaların təmin edilməsi (3-cü və 4-cü “hava azadlıqları”);
- İkinci dərəcəli “hava azadlıqları” – partnyor dövlətlərdən üçüncü ölkəyə və əksinə müqavilə əsasında daşımaların təmin edilməsi (5-ci, 6-cı və 7-ci “hava azadlıqları”). [5] (sxem 2)



**sxem 2**

Bu sahədə rəsmi sənəd olan “Dövlətlərarası hava nəqliyyatının tənzimlənməsi haqqında Təlimata” (Monreal, 2004-cü il, Doc 9626) əsaslanaraq qeyd etməliyik ki, “Çoxtərəfli tənzimlənmənin strukturu” adlı fəsilin Çikaqo konfransının sənədləri adlı hissəsində beynəlxalq hava nəqliyyatının çoxtərəfli tənzimlənməsi üçün vacib rol oynayan iki sənədin adı çəkilir:


- “Beynəlxalq hava əlaqələri zamanı tranzit haqqında Saziş” və ya “İki hava azadlıqları haqqında Saziş”;
- “Beynəlxalq hava nəqliyyatı haqqında Saziş” və ya “Beş “hava azadlığı” haqqında Saziş”;

Buradan göründüyü kimi İKAO-nun rəsmi sənədi ilk iki “hava azadlığı”nı bir yerdə sonrakı 3 “hava azadlığı”nı isə ilk ikisi ilə bərabər bir saziş çərçivəsində təsnif etmişdir. Bu qəbul olunmuş rəsmi hüquqi sənədlərə uyğun olaraq “hava azadlıqları”nın təsnifati kimi qəbul edilir. Bununla yanaşı qeyd olunan “Dövlətlərarası hava nəqliyyatının tənzimlənməsi haqqında Təlimat”-in “Əsas bazara giriş” adlı fəsilin daşımaya hüququ adlı hissəsində 9 “hava azadlığı” şərh edilərək onların sxematik görüntüsü verilir.

Ümumiyyətlə, təsnifat (classification) – (latınca. classis dərəcə, kateqoriya, facere – etmək) məntiqi təfəkkürün tətbiqi ilə xüsusi hallarda anlayışların həcmində görə bir neçə bölünmələrin

məcmusunu ifadə edən xüsusi hadisədir. Təsnifatlandırma şeylərin, hadisələrin düşünərək müəyyən olunma qaydası, onların hansısa bir mühüm əlamətlərinə görə növ müxtəlifliyinə uyğun olaraq bölünməsidir. Elmi ədəbiyyatlarda hər hansı bir elmi anlayışın ümumi əlamətləri və cəhətləri əsas götürülərək onun müxtəlif meyarlar əsasında qruplaşdırılması təsnifat kimi xarakterizə edilir. [15] Təsnifat məsələsi digər elmlərdə olduğu kimi hüquq müstəvisində də, ən mühüm və əsas problemlərdən biri hesab olunur. Fransız komparativisti R.Rodyerin fikrincə, hüquq coğrafiyasında "komparativistlərin sayı qədər təsnifat mövcuddur". [16] Bu baxımdan beynəlxalq hüquqda o cümlədən beynəlxalq hava hüququnda hüquqi təsnifatın nə dərəcədə zəruriliyi və əhəmiyyəti nəzərə alına bilər.

"Hava azadlıqları"nın təsnifinin daha geniş yayılmış forması onların ayrı-ayrılıqda növlərə bölünməsidir. Göründüyü kimi yuxarıda qeyd olunan hüquqşunas alımların əksəriyyəti də "hava azadlıqları"nın məhz konkret say göstərmək şərtilə növlərə ayıırlar. Bu təsnifatlarda hər bir alim öz mövqeyini özünəməxsus formada əks etdirir. "Hava azadlıqları"nın növlərini ayrı-ayrılıqda nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olur ki, onların məzmunundan asılı olaraq bu azadlıqları qruplaşdırmaq mümkündür. Yuxarıda qeyd olunan müəyyən alımların fikirlərində qismən də olsa buna rast gəlmək olur. Ancaq qeyd etməliyik ki, bu mövqeləri sadəcə "hava azadlıqları"nın qruplaşdırmağa cəhd kimi qəbul etmək olar. Eyni zamanda İKAO-nun rəsmi sənədi də ümumi olaraq qəbul olunmuş beynəlxalq hüquqi aktlar daxilində hava azadlıqları ilə bağlı istiqamətverici təsnifati müəyyən edir. Yuxarıda qeyd olunan alımlərdən A.A.Batalov özünəməxsus tərzdə hava azadlıqlarını qruplaşdırmışdır. Bu baxımdan hüquqşunas alım S.V.Aseyevin "Nəqliyyat hüququ" adlı dərs vəsaitində təsbit etdiyi "hava azadlıqları"nın onların məzmun və mahiyyətinə uyğun olaraq qruplaşdırılmış formada daha dolğun təsnifat modeli də mövcuddur. Hesab edirik ki, rus hüquq ədəbiyyatında təsbit olunmuş bu model daha məqsədəmüvafiq olub, bu azadlıqların praktikada reallaşdırılma mahiyyətinə uyğunlaşdırılmışdır. Amma bu qruplar arasında hazırlı dövrdə Avropa İttifaqında, Avstraliyada, Yeni Zelandiyada, Çilidə, Birləşmiş Ərəb Əmirliklərində və digər regionlarda geniş şəkildə tətbiq edilən kabotaj azadlıqları öz əksini tapmamışdır. Hesab edirik ki, praktikada istifadə edilən kabotaj azadlıqları (8-ci və 9-cu "hava azadlıqları"nın) hava azadlıqlarının hüquqi təsnifatında da, göstəriləlidir. Bu həm də, nəzəriyyə ilə praktika arasında ziddiyətin aradan qaldırılması baxımından çox vacibdir. Hesab edirik ki, 9 "hava azadlığının 4 qrupa ayrılaraq qruplaşdırılması ümumhüquq nəzəriyyəsinin tələblərinə tam şəkildə uyğun olan hüquqi təsnifat modelidir. (sxem 3)



**sxem 3**

Azərbaycan Respublikasının hava əlaqələri haqqında müqavilələrində “hava azadlığı” termini “hava sərbəstliyi” kimi öz əksini tapmışdır. Azərbaycan hüquq ədəbiyyatında L.H.Hüseynov, R.F.Məmmədov, E.Ə.Əliyev, G.Bəşirova kimi hüquqşunas alımlar, iqtisadçı alim F.F.Ələkbərova və bir çox aviasiya mütəxəssisləri E.M.Nəcəfov, S.İ.Əliyev, X.Ə.Axundov bu termini “hava azadlıqları” kimi işlətmişlər. Hüquq terminologiyasına daha çox uyğun olan azadlıq termini sərbəstliklə müqayisədə beynəlxalq hava hüququ nəzəriyyəsinə əsasən də, məqsədəmüvafiq sayıla bilər. “Hava azadlığı” hüquqi termini ingilis dilində - freedoms of the air; air traffic rights, commercial rights və s. kimi, rus dilində свободы воздуха, коммерческие права və s. kimi, türk dilində isə hava trafik hakları (havayolu trafik hakları) ve ya trafik hakları, uçuş özgürlükleri, hava serbestliyi və s. kimi işlədir. Burada sadəcə türk dilində hüquqşunas alım Ayhan Sorgucu “Hava və Kosmos hüququ” adlı monoqrafiyasında qeyd olunan termini “hava sərbəstliyi” kimi işlətmişdir. [3] Göründüyü kimi terminin beynəlxalq səviyyədə təsbit olunma formalarından da aydın olur ki, ifadə olunma mahiyyəti baxımından daha anlamlı olanı “hava azadlıqları” kimi göstərilməsidir. Fikrimizcə, praktiki olaraq bu terminin ikitərəfli hava əlaqələri haqqında müqavilələrdə də, “hava azadlığı” kimi təsbit olunması daha məqsədə uyğun hesab olunur.

### **İstifadə edilmiş ədəbiyyat siyahısı:**

1. “Beynəlxalq aviadaşımaların təşkili və texnologiyası” dərslik, Milli Aviasiya Akademiyası, Avianəqliyyat istehsalatı kafedrasının əməkdaşları t.e.n., dosent E.M.Nəcəfov, S.İ.Əliyev, X.Ə.Axundov, Bakı – 2012, səh. 38;
2. E.M.Nəcəfov, Z.Z.Xəlilov. “Beynəlxalq hava daşımalarında “hava azadlıqları””, Milli Aviasiya Akademiyasının Elmi əsərləri № 2, 2008 səh.149;
3. Ayhan Sorgucu “Hava ve Uzay hukuku” (Air & Space Law) Adalet Yayınevi – Ankara 2012, səh. 15;
4. Bin Cheng, The Law of International Air Transport, Sweet & Maxwell, 1977, 17.
5. Aceev C.B. Транспортное право. Специальная часть: учеб. пособие / С.В. Асеев. – Н. Новгород: Изд-во ФГОУ ВПО «ВГАВТ», 2009. – С. 14.
6. Баталов А.А. “Современное международное-правовое регулирование воздушных сообщений: Теория и практика” Москва – 2008. с 29-46.;
7. Бордунов В.Д., Международное воздушное право. Учебное пособие. М.: НОУ ВКШ «Авиабизнес», Изд-во «Научная книга» 2007, с. 161;
8. Словарь международного воздушного права / Под ред. Ю.Н.Малеева. М.: Международные отношения, 1988. С. 81
9. Транспортный кодекс Республики Казахстан (27 сентября 2006 года № 927);

### **Internet resursları:**

10. “Свободы воздуха” Авиация: Энциклопедия. — М.: Большая Российская Энциклопедия. Главный редактор Г.П. Свищев. М.: 1994. [http://dic.academic.ru/dic.nsf/enc\\_tech/](http://dic.academic.ru/dic.nsf/enc_tech/)
11. “Свободы воздуха” Юридический словарь. М.: 2000. <http://dic.academic.ru/dic.nsf/lower/18114>
12. “Свободы воздуха” Энциклопедический словарь экономики и права. М.: 2005. [http://dic.academic.ru/dic.nsf/dic\\_economic\\_law/6291/КОММЕРЧЕСКИЕ](http://dic.academic.ru/dic.nsf/dic_economic_law/6291/КОММЕРЧЕСКИЕ)
13. “Свободы воздуха” Большой юридический словарь. Академик.ру. 2010. <http://jurisprudence.academic.ru/2991/>
14. “Свободы воздуха” Волоков М.Е. Энциклопедия юриста. 2005. [http://dic.academic.ru/dic.nsf/enc\\_law/2042/](http://dic.academic.ru/dic.nsf/enc_law/2042/)
15. Материал из Википедии — свободной энциклопедии — “Классификация” <http://ru.wikipedia.org/wiki/%D0>
16. Vikipediya, açıq ensiklopediya – “Avropa hüquq sistemi”; [http://az.wikipedia.org/wiki/Avropa\\_h%C3%BCquq\\_sistemi](http://az.wikipedia.org/wiki/Avropa_h%C3%BCquq_sistemi)

17. From Wikipedia, the free encyclopedia – “Freedoms of the air”  
[http://en.wikipedia.org/wiki/Freedoms\\_of\\_the\\_air](http://en.wikipedia.org/wiki/Freedoms_of_the_air);

## **Понятие и теоретические основы свободы воздуха в международном воздушном праве**

### **Аннотация**

**Докторант Национальной Академии Авиации Халилов Зафиг Закир оглы**

В статье рассматриваются вопросы понятий “свобод воздуха” в международном воздушном праве, различными точками зрения насчёт точного определения количества «свобод воздуха» в соответствии с этим точки зрения ученых юристов насчёт их группирования, общетеоретические положения и учитывая современный опыт их новая правовая классификация.

***Ключевые слова:* «свободы воздуха», международное воздушное право, классификация;**

**The concept and theoretical foundations of freedoms of the air in international air law**

### **SUMMARY**

**Researcher: Khalilov Z.Z., doctorate of National Aviation Academy**

**The concept and theoretical foundations of freedoms of the air in international air law**

The article analyzes different views connected with freedoms of the air concept in international air law and studies the issues of formulating of new legal classification with more detailed concept, definition of a number of freedoms of the air and accordingly by taking as a base thoughts of lawyer scientists by grouping, general theoretical provision and modern practice.

***Keywords:* freedoms of the air, international air law, classification;**